


# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 198 (1806) 25 oktyabr 2018-ci il

Azərbaycan tarixinin öməli səhifələrindən biri də bu məməkətin arxitektura, tikinti, ümumiyyətlə, daş yaddaşımız olan abidələridi. Bu daş yaddaşımız sırlı olduğu qədər də uzun ömrürül və bir də tarixə bizi tikib-qurmaq qabiliyyətini köçürən digər xalqlara bu sahədəki bacarığımızı, məharətimizi nümayiş etdirən bir nümunədir.

Yeni həmin daş yaddaşımız həm danışır, həm də göstərir. Bax, bu mənada bizim tariximizin ayrıca bir bölümü olan qalalar təkcə mühafizə üçün, təkcə sərhəd üçün və nəhayət tikinti üçün nəzərdə tutulmayıb. Yəni bu qalaların hər birinin öz tarixi olmaqla bahəm, həm də bu qalaların

Tarixi mənbələrə üz tutanda məlum olur ki, hələ XVIII əsrə Pənahəli xan özünə aid xanlığın sərhədlərində böyük tikinti işləri aparmaq barədə göstəriş verib. Məhz onun göstərişilə Əsgəran qalasının tikintisine başlanılıb. Və bu qala bugünkü Ağdam rayonundan, daha doğrusu, rayon mərkəzindən 12 km bir məsafədə yerləşir. Həmin qala Şuşa şəhərindən 24 km, Xocalı şəhərindən isə 5 km bir məsafədədir. Qalanın tikildiyi ərazi Qarqar çayının sağ və sol sahilindəki dağlıq hissəsindən keçir. Özü də bu qala elə bir formada tikilib ki, Qarqar çayının həmin hissədə eni təqribən 500 metrə yaxındır. Yəni çayın 500 metrə yaxın



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN  
İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA  
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT  
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



## XANLIĞIN QAPISI



hər birinin öz missiyası olmuşdu. Üstəlik, bu qalaların hər biri həm də arxitektura nümunəsi kimi möhtəşəmdir.

Tariximizin qala abidələri sırasında Qarabağ bölgəsinin abidələrinin özünəməxsus yeri var.

Doğrudur, məkrli düşmənlərimiz zaman-zaman Qarabağın, xüsusilə Dağlıq Qarabağ ərazisindəki abidələrimizi erməniləşdirməyə, özünüñkülvətirməyə cəhd göstəriblər. Hətta ermənilər bunun üçün tarixi saxtalaşdırmaqdən çəkinməyiblər və onlar abidələr üzərində bərpa işləri aparmaq adı altında "erməni izləri" qoymağa, xaç işarələri çəkməyə cəhd göstəriblər və bəzən bununla da tarixi abidələrimizə köklü zərbələr vurublar. Bu başqa bir mövzudur. Yəqin ki, buna da qayıdaçaq. Bu gün isə Qarabağ xanlığının şərq qapısı olan Əsgəran qalasından söz açırıq.

olan bu yatağını qalanın divarları əhatəyə alıbdı və keçilməz dərə hissəsinə qədər gediyi çatıbdi. Bunu da qalanı tikənlər bilərəkdən ediblər. Çünkü həmin keçilməz hissəni nəzarətdə saxlamaq mümkün idi. Bundan başqa qala divarlarının eni, onun bürcləri, həmçinin müşahidə yerləri göstərir ki, Əsgəran qalası xanlığın sərhədini qorumaq, onun təhlükəsizliyini təmin etmək üçün bir növü sərhəddi, səngərdi. Elə yərin relyefinə uyğun bir şəkildə tikilmiş bu qalanın mühafizəcilerinin yerləşdiyi otaqlar da elə bir formada tikilib ki, o, qalaya bir kompleks görkəmi də verir. Hətta bu otaqlar ikiqat daş otaqlardan ibarətdir. Hətta istehkam bürcləri də davamlı, düzümlü olması üçün ikiqat daşdan hörülmişdir. Əsgəran qalasının bütün bürcləri ikimərtəbəli və bürclərdən bir-birinə keçmək üçün dəhliz də hörülümdür. Ümumiyyətlə, bu qalanın

özündə bir müdafiə vəziyyətini, müdafiə görkəmini ifadə edən tikinti üslubu ilk baxışdan diqqəti çəkir və aydın olur ki, qalanın sol sahil hissəsi düzbücaqlı formasındadır. Və bu da onun istehkam qalası olduğunu bir daha bürüzə verir. İstər Qarqar çayının, istər həmin relyefin özünün yaratdığı gerçəklilikləri nəzərə almaqla tikilən Əsgəran qalası həm də bir qapalı həyat formasını da özündə ehtiva edir. Demək olar ki, bu qaladaki bürclər özü-özlüyündə döyüşünün lazımı anda öz vəzifəsinə yerinə yetirmek üçün rahat ola biləcək kvadrat şəkilli istehkamdı. Həmçinin qalanın kondələn divarlarında üstü tağlı darvazalar da var. Ümumiyyətlə isə qalanın hər iki divarı yalnız çayın özüne qədər gedib çatıb. Ve istinad etdiyimiz tarixi ədəbiyyatda göstərilir ki, "istehkamın sol sahilindəki altı bürçün hər biri kiçik taxt-tavanla iki mərtəbəyə ayrıılır, üçüncü mərtəbə yalnız mazzallara qədər müdafiə olunur".

Göründüyü kimi Əsgəran qalasının müdafiə xarakterli olduğu birmənalıdı. Və buradakı qala divarının hündürlüyü 9 metr, qalınlığının 2 metrdən ibarət olması da onun davamlı olmağı hesablandığını göstərir.

Maraqlı həm də burasıdır ki, qala divarlarının üst hissəsi çox mükəmməl işlənmiş çay daşlarından tikilmişdir. Təessüs ki, bu günün işğal altında olan torpaqlarımızdakı digər tarixi abidələrimiz kimi Əsgəran qalası da özünün əsirlək dövrünü yaşayır.

Ona görə də ermənilər bizim mədəniyyət və arxeoloji abidələrimizi istədikləri şəkilə salmağa, istədikləri formada təqdim etməyə bu gün

açıq şəkildə cəhdler edirlər. Dövrü mətbuatın, eləcə də beynəlxalq təşkilatların vasitəsilə əldə edilmiş bildirişlərdən məlum olur ki, ermənilər bu gün Əsgəran qalasını Mayrabert kimi göstərirler. Bu adı da qalanın yaxınlığında olan erməni kəndinin adından götürübllər. Amma qondarma və yalançı məlumatlara istinad edən ermənilər unudurlar ki, Əsgəran qalası barəsində kifayət qədər sanballı elmi, tarixi məlumatlar mövcuddur. Əgər biz onlara üz tutsaq, onda birmənalı şəkildə görərik ki, qalanın tikintisi ilə bağlı iki fikir var. Onlardan birinin iddiasına görə, qalanı Mehrəli xan, digər bir qisminin isə Pənah xan tərəfindən tikildiyini iddia edirlər. Məsələn, Rzaqulu bəy Mirzə Camal oğlunun "Pənah xan və İbrahim xanın Qarabağda hakimiyətləri və o zamanın hadisələri" əsərində göstərir ki, "mərhum İbrahim xanın yadigarlarından üçüncüü her iki Əsgəran qalasıdır. Bu qalaları hicri 1203, miladi 1786-ci ildə tikdirmişdir".

Digər tarixi Mirzə Veli bəy Baharlı isə özünün "Əhvalati-Qarabağ" əsərində göstərir ki, "Pənah xan qalası tamam edib və Pənahabad adı qoyub. Sonra yenə fikrə düşüb ki, qalanın bir neçə ağac aşağıda bir qala qoşundan ötrü təmir etsin. Belə ki, həmin Əsgəran adlanan qalaçaları ki, biri Qarqar çayının o tərəfində və birisi digər tərəfində təmir olub, həmin qalaçaları təmir elədi və bir cəm qoşun həmişə qalalarda durmışlar".

(ardı gələn sayımızda)

ƏBÜLFƏT MƏDƏTOĞLU

